

Kartmane+ Junior

1. Xidmət haqqı *1

1.1 İllik

Birinci kart 0 AZN/USD/EUR

İkinci kart 5 AZN/USD/EUR *2

2. Nağd vəsaitin çıxarılması

2.1 Rabitəbank Bankomat və POS -terminallarından

ATM 1%, min 1 AZN/USD/EUR *3

POS 0.5%, min 1 AZN/USD/EUR *4

2.2 Ölkənin digər maliyyə-kredit təşkilatlarının Bankomat və POS-terminallarından

ATM 1%, min 1 AZN/USD/EUR *3

POS 1.5%, min 5 AZN/USD/EUR *4

2.3 Xarici ölkənin maliyyə-kredit təşkilatlarının Bankomat və POS-terminallarından:

ATM 1,5% min. 3 AZN/USD/EUR

POS 1,5% min. 5 AZN/USD/EUR

3. Nağd vəsaitin mədaxili

3.1 AZN valyutalı karta ATM-dən vəsaitin mədaxili (Cash in)

0

3.2 USD/EUR valyutalı karta ATM-dən vəsaitin mədaxili (Cash in)

0.5%

3.3 Ödəniş terminalları (Online və Offline: Emanat, Million, Mpay, M10 və digər) vasitəsilə ilə Fiziki şəxslərin Kartmane karta və cari hesaba nağd şəkildə ümumi mədaxil (yalnız AZN valyutalı). Təyin edilmiş limit müştərinin FİN koduna əsasən tənzimlənir.

Aylıq 500 AZN –dək mədaxil edildikdə Pulsuz

Aylıq 500 AZN – dən çox edilən hər mədaxilə görə 0.6%

4. Card to Card əməliyyatı

4.1 “Rabitəbank” kanalı ilə Rabitəbank kartlarına köçürmələr (Mobile APP, Telegram BOT)

RB kartlarına card to card və top up 5 000 AZN/USD/EUR-dək pulsuz olmaqla

0.5%, min 1 AZN/USD/EUR

4.2 “Rabitəbank” kanalı ilə ölkədaxili digər bank kartlarına köçürmələr (Mobile APP, Telegram BOT)

1%, min 1 AZN/USD/EUR *3

4.3 “Rabitəbank” kanalı ilə Mastercard MoneySend və Visa Direct sistemləri vasitəsilə ölkəxarici bank kartlarına köçürmələr (Mobile APP, Telegram BOT)	1.5% min. 5 AZN/USD/EUR
4.4 Digər kanallar vasitəsilə ölkədaxili və ölkəxarici göndərən tərəfindən tutulan xidmət haqqı	1%, min.1 AZN/USD/EUR

5. Top up əməliyyatları

5.1 M10 terminalı vasitəsilə top up əməliyyatlarının icra olunması	Aylıq 3 000 AZN/USD/EUR və 10 dəfəyədək məxaric edildikdə - Pulsuz Aylıq 3 000 AZN/USD/EUR və 10 dəfədən çox edilən hər məxaricə görə - 0.5%
5.2 Digər banklar vasitəsilə top up və kredit ödənişləri əməliyyatlarının icra olunması	Aylıq 3 000 AZN/USD/EUR –dək məxaric edildikdə Pulsuz Aylıq 3 000 AZN/USD/EUR – dən çox edilən hər məxaricə görə 1 %
5.3 Rabitəbank kartları arasında top up və kredit ödənişləri əməliyyatlarının icra olunması	Aylıq 5 000 AZN/USD/EUR –dək card to card və top up edildikdə Pulsuz Aylıq 5 000 AZN/USD/EUR – dən çox edilən card to card və top up görə 0.5 %

6.Uniqe Tipli Əməliyyatlar *5

6.1 (Azart/Mərc oyunları/Quasi-cash-elektron pul kisələrinin balansının artırılması/Lotoreya) təşkil edən İnternet saytlarında və POS-terminallarda	3% min. 5 AZN/USD/EUR
7.Cash By Code əməliyyatı	1% min. 1.5 AZN/USD/EUR
8.Konvertasiya	0.5%

9.Əlavə Xidmətlər

9.1 Kartın təcili hazırlanması üçün əlavə xidmət haqqı	10 AZN/USD/EUR
9.2 Bütün kart məhsulları üzərində çap olunan son 4 rəqəmin müştərinin istəyinə uyğun və sistemin icazə verdiyi rəqəmlə əvəz edilməsi	50 AZN/USD/EUR
9.3 Kart itirildikdə və ya zədələndikdə xidmət haqqı	5 AZN/USD/EUR
9.4 Kartın ünvana çatdırılması üzrə xidmət haqqı (Filialın yerləşdiyi şəhər daxilində)	5 AZN

9.5 Kartın ünvana çatdırılması üzrə xidmət haqqı (Filialın yerləşdiyi şəhərdən kənar ərazilərə)	10 AZN
9.6 PIN Change/Erase əməliyyatları	Pulsuz
9.7 3D Secure xidməti	Pulsuz
9.8 SMS-məlumatlandırma	5 AZN (aylıq)

10. Overdraft

10.1 Overdraft üzrə yaranan borcu Banka Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməyən halda, Bankın Overdraft borcu məbləğinə tətbiq etdiyi illik faiz dərəcəsi.	2%
---	----

11. Etiraz ödəmələr üzrə ərizələrin baxılması (chargeback): *6

11.1 Chargeback (Ölkəxarici)	30 AZN/USD /EUR
11.2 Pre Arbitraj	30 AZN/USD /EUR

QEYD

*1. Müştəri VISA Kartmane Junior və ya VISA Kartmane Gamer kartın Led variantını sifariş versə kartın əlavə xidmət haqqı 20 AZN olacaq.

*2 Növbəti illər üzrə Kartmane hesabında xidmət haqqı tutulan aydan öncəki 1 təqvim ayının hər günün sonu qalığı ən azı 300 AZN/USD/EUR (blokda olan vəsait gün sonu qalığa təsir etmir) və ya illik dövrüyyə (hesaba mədaxil olan vəsaitlər və dövrüyyə hesablanan ilin başa çatmasına son 5 gün qalmış edilən ödənişlər nəzərə alınmır, dövrüyyə dedikdə-nağdsız riteyl və e-com dövrüyyə nəzərdə tutulsun) ən azı 2000 AZN/USD/EUR və artıq olduğu halda həmin il üçün xidmət haqqı tutulmur.

*3 ölkə daxili istənilən ATM və ölkə daxili digər bank kartlarına card to card əməliyyatları ayda cəmi 500 AZN/USD/EUR pulsuz

*4 Rabitəbank POS Cash terminallarından Visa Rewards Kartmane Junior Məhsulunda ayda cəmi 5000 AZN/USD/EUR pulsuz, Visa Infinite Kartmane Junior məhsulunda tamamilə pulsuz.

*5 Bu tipli komissiya kazinoların POS-terminallarında və internet şəbəkəsində kazino kimi qeydiyyatdan keçmiş ticarət və ya xidmət göstərən obyektlərində aparılmış əməliyyatlara aiddir.

*6 Ölkədaxili ATM əməliyyatları istisna olunur